

**QAZ PAYLAYICI STANSİYANIN OPERATORU**  
**VƏZİFƏSİ ÜZRƏ**  
**MÖVZULAR**

1. QPS və QPM kommunikasiyasının, cihazlarının və aparatlarının sızımı
2. Təzyiq altında işləyən avadanlığın, tənzimləmə cihazlarının, uçot və nəzarət aparatlarının quruluşu və istismar qaydaları
3. Odorontla rəftar edilməsi qaydaları və qazın odorizasiya normaları
4. Təzyiq tənzimləyicilərin və qazın uçotu cihazlarının sazlanması üsulları
5. Ölçü qovşaqlarına baxış yollarının təhlükəsizliyi qaydaları
6. İstehsalat və əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normaları

**1. Qaz k m rində orta t zyiq anlayışından n  m qs dl  istifadə olunur?**

- A) Boru k m rində qazın miqdarını v  sıxılma  msalını t yin etmək  c n
- B) K m rd  t zyiq itkisini m  yy nl şdirm k m qs di  c n
- C) K m r n buraxma qabiliyy tinin t yini  c n
- D) Hidravliki m qavim t  msalını hesablamaq  c n
- E) Qaz k m r nin s m r lik  msalını tapmaq  c n

**2. Qaz paylayıcı stansiyalar qaz k m r nin hansı hiss sində yerl şir?**

- A) Bařlanğıcında
- B) Aralıqda
- C) Ortada
- D) Sonunda
- E) K m r boyunca

**3. Hansı m qs dl  t bii qaza odorant  lav  olunur?**

- A) Hidrat  m l g lm nin qarşısını almaq  c n
- B) Maye-qaz qarışığında seperasiya prosesini yerinə yetirm k  c n
- C) Qazı qurutmaq  c n
- D) Qazın n mliyini v   zl l y n  azaltmaq  c n
- E) Qaz sızmalarını ařkar etmək  c n

**4. Qazpaylayıcı stansiyalarında qaz k m rl rinin giriř v  çıxışlarında n  qurařdırılır?**

- A) T nziml yicil r
- B) Kranlar
- C)  zol edicil r flanslar
- D) Katod stansiyaları
- E) Drenaj qurquları

**5. Kompresor istehsalatda n   c n istifadə olunur?**

- A) Atmosferd n havanı v  ya qaz x tl r nd n qazı g t r r k m  yy n t zyiql  sıxaraq t l batçıya  t rm k  c n
- B) Elektrik enerjisini mexaniki enerjiy   evirm k  c n
- C) K l k enerjisini mexaniki enerjiy   evirm k  c n
- D) Havanı v  ya qazı mexaniki qarışıqdan t mizl m k v  ya havanı, qazı qurutmaq  c n
- E) Atmosferd n havanı g t r r k onu k nar qazlardan t mizl m k  c n